



**BEYNƏLXALQ CÜDO FEDERASIYASININ
NÖVBƏTİ OLİMPIYA DÖVRÜ ÜÇÜN
TƏQDİM ETDİYİ HAKİMLİK QAYDALARI**



VERSİYA: 2022-2024.

IJF – Yeni döyüş qaydaları

Qərar 1.

Əgər idmançı fəndə başlayıb dayanmadan hərəkəti davam etdirirsə, bu fənd qeydə alınacaqdır. Əgər idmançı fənd edərkən hər hansısa dayanma olarsa bu fənd qeydə alınmayacaqdır.

Qərar 2.

İdmançının hücumu zamanı digər idmançı bütün bədəni boyunca 90 dərəcəlik və daha çox bucaq altında, bir çiyini və kürəyin yuxarı hissəsi üzrə düşürsə bu zaman fənd **waza-ari** ilə qiymətləndiriləcəkdir. Bədənin bir tərəfi boyunca düşmə zamanı dirsək kənardə olsa belə xal veriləcəkdir. Çiyin və budun mövqeyi nəzərə alınmalıdır.

Qərar 3.

İdmançının hücumu zamanı əgər digər idmançının yalnız çiyini və kürəyin bir hissəsi tatamiyə toxunursa, bu halda fənd **waza-ari** ilə qiymətləndiriləcəkdir. Bədənin bir tərəfi boyunca düşmə zamanı dirsək kənardə olsa belə xal veriləcəkdir.

Qərar 4.

İdmançının hücumu zamanı əgər digər idmançı iki əli və ya iki dirsəyi ilə tatamiyə düşürsə, bu halda fənd **waza-ari** ilə, düşən idmançının hərəkəti isə **shido** ilə qiymətləndiriləcəkdir.

Qərar 5.

Hücum edən idmançının tətbiq etdiyi **uki-mata** fəndi zamanı digər idmançının rəqibi fırladaraq edəcəyi əks fənd qiymətləndirilməyəcəkdir.

Qərar 6.

Əgər idmançı **reverse seoi-nage** fəndini əks tərəfə tətbiq edərsə, bu fənd qiymətləndirilməyəcək və hücum edən idmançı **shido** ilə cəzalandırılacaqdır.

Qərar 7.

Əgər rəqib artıq *ne-wazadadır*sa, *atma texnikasının son mərhələsində* hücumu başa çatdırmaq üçün *kəmər altından tutmağa* və *kəmərdən aşağı kumikatalardan istifadə*

etməyə icazə verilir. Atma texnikası pozulursa, kəmərini altından tutmaq ne-waza hərəkətidir.

Qərar 8.

Əgər idmançı bir əli ilə rəqibin cüdoqisinin yaxasından digər əli ilə isə rəqibin kürəyindən tutaraq aktiv güləşirsə və rəqibi tatamiyə tərəf sıxmırsa bu halda hərəkət davam etdiriləcək və idmançı cəzalandırılmayacaqdır.

Qərar 9.

*İdmançıya şəkillərdə göstərilən qeyri-ənənəvi **kumikatalar** zamanı hücum üçün bir neçə saniyə vaxt veriləcəkdir.*

Qərar 10.

*Görüş zamanı idmançılar **kumikataları** qıraraq təkrar **kumikata** götürməyə cəhd edərsə bu halda görüş davam etdiriləcəkdir. Əgər rəqiblərdən biri **kumikatanı** qıraraq, qırağa çəkilir və təkrar **kumikata** götürməyə cəhd etmərsə, bu halda **kumikatanı** qıran cüdoçu **shido** ilə cəzalandırılacaqdır.*

Qərar 11.

*İdmançılar görüş zamanı istirahət etmək məqsədilə cüdokinin kəmərini hakimin icazəsi olmadan açırsa, bu yalnız bir dəfə ola bilər. 2-ci dəfə bu hal icazəsiz təkrar olumursa, bu hərəkət **shido** ilə cəzalandırılacaqdır. Eyni zamanda, hakimin icazəsi olmadan saçlarını açaraq yenidən yığmaq hərəkəti yenə də yalnız bir dəfə mümkün olacaqdır. İkinci halda bu hərəkət də **shido** ilə cəzalandırılacaqdır.*

Qərar 12.

*Əgər idmançı fənd zamanı başının müəyyən hissələrini tatamiyə qoyaraq fəndi icra edərsə, bu halda idmançı əvvəlki qaydalarda da olduğu kimi **hansoku-make** ilə cəzalandırılacaqdır.*

*28-30 yanvar 2022-ci il tarixlərində keçiriləcək
Portuqaliya Qran Prisindən etibarən keçərlidir*

- *İdmançıların yeni çəki ölçmə vaxtı*

Yeni çəki ölçmə vaxtı yarışdan bir gün əvvəl saat 18:00-da olacaq.

- *2024-cü il üçün Olimpiya Oyunlarının Təsnifat mərhələsi*

Olimpiya Təsnifat mərhələsi 2022-ci il iyunun 24-də başlayacaq və 23 iyun 2024-cü ildə başa çatacaq.

- *Qarışıq komanda yarışları üçün qaydalar*

Əgər (ölkə) MOK Olimpiya Oyunlarının qarışıq komanda yarışına vəsiqə qazanarsa, fərdi yarışa vəsiqə qazanmış bütün idmançılar qarışıq komanda yarışında maksimum yeddi (7) qadın və yeddi (7) kişi ilə iştirak edə bilər.

- *IJF Dünya Reytingi Siyahısı*

Əgər Beynəlxalq Cüdo Federasiyasının Dünya Reyting Cədvəlində olan hər hansı bir idmançı milliyyətini dəyişərsə, onun bütün xalları dəyişilməz olaraq qalacaqdır..

- *Böyükler arasında dünya çempionatında iştirak qaydaları:*

Dünya Reyting Cədvəlində 1-100 (reytingli) nömrəli böyüklərdən ibarət idmançılar və Dünya Reyting Cədvəlində 1-16 (reytingli) nömrəli gənc idmançılar aşağıdakı qaydalarla Milli Federasiyaların tərkibində iştirak edə bilirlər.

Qadınlar: Maksimum 9 idmançı və hər kateqoriya üzrə maksimum 2 idmançı

Kişilər: Maksimum 9 idmançı və hər kateqoriya üzrə maksimum 2 idmançı

TƏHSİL VƏ TƏLİM

Etibarlıdır:

Paris Qran-Slam 5-6 fevral 2022-ci ildən

*UlanBatar Grand Slam 24-26 iyun 2022-ci ilə qədər müəyyən
güzəştlər ediləcəkdir*

- *Cüdoqi uyğunluğu*

Kimono qaydalara uyğun olmazsa, ehtiyat kimono verilməyəcək və idmançı bu yarışdan kənarlaşdırılacaq.

- *Ehtiyat cüdoqi tədarükü*


Əvəzedici cüdoqi yalnız aşağıdakı hallarda istifadə edilməlidir:

- Yarış zamanı cüdoqi yırtıldığı halda.
- Yarış zamanı qan ləkələri və ya hər hansı digər görünən ləkə olduqda.
- İtirilmiş və ya oğurlanmış cüdoqi (hava/qatar baqaj tələbi və ya polis hesabatı təqdim edilməlidir).
- Cüdoqi yarış zamanı yarışda istifadə üçün yararlı hala salınıb və bu hal IJF nəzarətçiləri tərəfindən müşahidə edilib.

• **İlkin kimono nəzarət və arxa nömrə yoxlanışı**


Beynəlxalq Cüdo Federasiyası yarış başlamazdan iki gün əvvəl, sonuncu yarış gününə qədər cüdoqilərin ümumi yoxlanışını və arxa nömrələrə nəzarəti edəcək. Cüdoqilərin ilkin yoxlanışı bunu istəyən idmançıların istəyi ilə həyata keçiriləcək. Bunun üçün yarışçılar Cüdoqilərin kəmərinə kip bağlamalıdırlar. Dəqiq vaxt tədbirin əsasnaməsində qeyd olunacaq.

Cüdoqi ilə bağlı qaydalar



Gödəkçənin bel hissəsində kəsişmə nöqtələrinin məsafəsi 25 sm-ə qədər artırılır (20 sm əvəzinə). Kəməri omba sümüyünün üstündən taxılmalı və kip şəklində bağlanmalıdır. sol təsvir

Gödəkçə ombaları tamamilə örtməlidir (üstəlik, 5 ilə 10 sm). sağ təsvir



• **Təsadüfi çəki yoxlanışı**

İdmançılar üçün təsadüfi çəki yoxlamaları təşkil edilə bilər və bu, Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Təlim Komissiyasının məsuliyyətidir.

Beynəlxalq Cüdo Federasiyası Dünya Cüdo Turları tədbirləri üçün təsadüfi çəki ölçmələri hər gün yarışın başlamasına bir saat qalmış başlayacaq. İdmançının yarışın başlamasına bir saat qalmışdan ən gec ilk döyüşünə təxminən 30 dəqiqə qalmışa qədər çəki ölçmək firsəti olacaq.

İdmançıların pasportlarını gətirmələrinə ehtiyac yoxdur, çünki onların akkreditasiyası şəxsiyyəti müəyyən etmək üçün kifayətdir. İdmançının çəkisi kateqoriya üzrə rəsmi maksimum çəki limitindən 5%-dən çox ola bilməz.

TİBB

28-30 yanvar 2022-ci il tarixlərində Portuqaliya Qran Prisindən etibarən keçərlidir

- **Qanaxan zədələr**

Yarış zamanı qanaxma zədəsi iki (2) dəfə həkimin göstərişilə müayinə edilə bilər. Eyni qanaxma üçüncü dəfə müdaxilə tələb edərsə, hakim kiken-gachi ilə rəqibi qalib elan etməlidir. Bununla belə, Beynəlxalq Cüdo Federasiyasının Xüsusi Komissiyası, Beynəlxalq Cüdo Federasiyasının Tibb Müvəkkili ilə məsləhətləşərək, eyni qanaxma yarasının müalicəsinə iki (2) dəfədən artıq icazə verilməsi barədə qərar qəbul edə bilər. Əgər qanaxma dayandırıla bilməzsə, BCF-nin Tibb Komissarı kiken-gachi ilə rəqibi qalib elan etməsi üçün hakimə məlumat verəcəkdir.

- **Barmaqların / ayaq barmaqlarının dislokasiyası**

İdmançıların, xüsusən özünümüalicə təcrübəsi olmayanların birgə sağlamlığının qorunması üçün idmançılara barmaq / ayaq barmaqlarının oynaqlarının bərpası, o cümlədən oynağın bərkidilməsi üçün lent tətbiq etmək məqsədilə həkimə müraciət etməyə icazə verilir.